

DAVRANIŞ MƏCƏLLƏSİ

BME şirkətlər qrupunun əməkdaşları müştərilər, həmkarlar, təchizatçılar, rəqiblər, dövlət orqanları və ictimaiyyətlə əlaqələrində peşəkarlığı və şəxsi davranış üzrə yüksək standartları qoruyub saxlamalıdırlar.

Odur ki, BME əməkdaşları üçün vacibdir:

- Bütün müvafiq qanun və qaydalara riayət etmək.
- Qanunvericiliyə və işgüzar əlaqədə olan şəxslərin ləyaqətinə hörmət göstərməklə və yol verilməyən mənfəətin qəbul edilməməsini və bu kimi mənfəətin digər şəxslərə yayılmamasını təmin etməklə yüksək etik standartlara sadıq qalmaq.
- Hər hansı bir şəkildə BME Qrupunun biznes sahələri ilə rəqabət aparmamaq və BME biznesinin zərərinə olan maraqların toqquşmasının qarşısını almaq.
- BME-yə və onun qlobal partnyorlarına məxsus biznes, maliyyə və texniki məlumatların, eləcə də daxili firma sənədlərinin məxfiliyini qoruyub saxlamaq və BME-nin və ya digər şirkətlərin maddi və intellektual mülkiyyətinə sahiblənməmək.
- İnsanlar arasında irq, din və cinsiyyət fərqi qoymamaq və fəaliyyətində bunlardan heç birini istinad olaraq qəbul etməmək.
- BME-nin hazırkı Davranış Məcəlləsi üzrə uyğunluğun təmin edilməsinə fəal xidmət göstərmək.

BME Qrupu hazırkı Davranış Məcəlləsinə mütləq riayət edilməsini və onun qayda pozuntularının müvafiq sanksiyalarla qarşısının alınmasını nəzarətdə saxlayacaq.

Tarkhan Shukurov
BME Şirkətlər Qrupu, CEO